

# İNFORMASIYA CƏMIYYƏTİ VƏ MƏDƏNİYYƏT

**Əhməd QƏŞƏMOĞLU**  
AMEA Fəlsəfə İnstitutu,  
iqtisad üzrə fəlsəfə doktoru

## **MİLLİ MUSIQİ ÖLKƏNİN TƏRƏQQİSINDƏ ƏN MÜHÜM AMİLLƏRDƏN BİRİDİR**

*Müasir vaxtda, informasiya cəmiyyətinin formalaşmasında musiqi komponeti də mühüm rol oynayır. Hər hansı bir cəmiyyətin informasiya mühitində musiqinin xarakteri insanların xarakterinə, davranışının formalaşmasına mühüm təsir edir. Artıq elmi olaraq əsaslandırıldığı kimi, hər bir xalqın öz daxili potensialının üzə çıxarılmasında onun milli musiqinin əvəzolunmaz bir rolu, əhəmiyyəti vardır. Bu baxımdan formalaşan informasiya cəmiyyətində milli musiqi kaloritinin yüksək olmasına böyük ehtiyac vardır. Müəllifin fikrincə indi bizdə formalaşan informasiya cəmiyyətində milli musiqinin rolunu artırmağa ehtiyac vardır. Bunun üçün ilk növbədə milli musiqi alətlərimizə, onların ifaçılarına qayğı və diq-qəti artırmaq ehtiyacı yaranmışdır. Eyni zamanda milli musiqimizin təbliği sahəsində işlər görülməlidir. Biz öz milli musiqi alətlərimizə laqeyd olduqca, bədnəm qonşularımız olan ermənilər onları daha çox özünüňküлəşdirəcəkirlər.*

Bütün tarixi proseslər göstərir ki, xalqın birliyində, ölkənin tərəqqisində onun mədəniyyət sistemi olduqca böyük rol oynayır. Bu mədəniyyət sisteminin daha ahəngdar, zəngin olmasında isə onun öz ruhundan gələn milli musiqisinin əvəzsiz rolu var. Bu mənada milli musiqi eyni zamanda bir strateji vasitədir. Ona görə də, informasiya cəmiyyətinin formalaşmasında milli musiqi kompo-

nentinin rolu mühüm əhəmiyyət kəsb edir. Cəmiyyətdə günü-gündən artan informasiya vasitələrinin, yaranan informasiya mühitinin xarakterində milli musiqinin kaloriti nə dərəcədədir sə ölkənin mədəniyyət sisteminə də bir o qədər ciddi təsir edir.

Hər bir insanın, sosial sistemin davranışının formallaşmasında üç amil olduqca mühüm rol oynayır: 1) onun yaşadığı, fəaliyyət göstərdiyi mühit; 2) aldığı informasiyanın məzmunu və 3) üstünlük verdiyi dəyərlər. Bu üç amilin xarakteri, məzmunu, müxtəlif paylarla qarşılıqlı təsiri insanın həyatdakı yoluna, fəaliyyətinə, vətəndaşlıq mövqeyinə mühüm təsir edir və əhalinin davranışında ciddi rol oynayır. Bu üç amilin hər birinə təsir edə bilən, onların formallaşmasında rol oynayan vasitələrdən biri də musiqidir. Milli musiqinin əhəmiyyətli rol oynaması həm cəmiyyətin - ümumiyyətlə mühitin xarakterinə, alınan informasiyaların məzmununa, həm də insanların dəyərlər yönümünə xüsusi məzmun verir.

Musiqinin qeyri-adi təsir gücünün mənbəyi kainatın özüdür. Qısa olaraq musiqinin fəlsəfəsinə diqqət yetirsək<sup>1</sup> onun insan hayatı üçün nə qədər mühüm olduğuna bir daha inana bilərik.

Məlum olduğu kimi, hər bir varlıq, kainatda olan bütün varlıqlarla xeyli dərəcədə əlaqədədir. Bu əlaqəni həmin varlıqların insanın duya biləcəyi və duya bilməyəcəyi enerjisi, işığı, səsi müşayiət edir. İnsan yeni-yeni cihazlar kəşf edərək həmin sırlı aləmi duymağın can atır. Bütün varlıqların qarşılıqlı əlaqələri ilahi bir ahəngə tabedir.<sup>2</sup> Bütün kainat, varlıqlar həmin ahəngin hesabına mövcudur və fəaliyyətdədir. O ahəng bu qarşılıqlı əlaqələrin də bir ahəng-dar səsini yaratdır.<sup>3</sup>

Dünyanın ən ecazkar, ən qüdrətli, ən gözəl musiqisi həmin

<sup>1</sup> Клюев А.С. Философия музыки. Избранные статьи и материалы. Санкт-Петербург, ЕПУБ, 2008; Adil Əsədov. Muğam musiqinin fəlsəfəsi kontekstində. AMEA Xəbərləri. Humanitar elmlər. 2017, № 1. s.223-226; Razim Əliyev. Musiqi fəlsəfəsinin qenezisi. Bakı, "Ziya", NPM, 2015.

<sup>2</sup> Əhməd Qəşəmoğlu. Sosial idarəetmənin fəlsəfi, sosioloji problemləri. Ahəng-yol elminə giriş. Bakı, "Səba", 2008.

<sup>3</sup> Yenə orada.

musiqidir. Çünkü, həmin musiqi kainatın, varlıqların özlerinin, qarşılıqlı əlaqələrinin mahiyyətindən yaranır. Ona görə də, həmin varlıqlardan biri olan insana da, başqa varlıqlara da ilahi bir təsir edir. İnsanların yaratdığı, ifa etdikləri, bəstələdiyi o musiqi də daha qüdrətli musiqidir ki, haqqında danışdığını həmin musiqidən pay alır, ona köklənir. O musiqi aləti daha möhtəşəm musiqi alətidir ki, həmin o musiqinin ahəngini daha çox səsləndirə bilir. Muğam, tar, kamancı, dəf, onların qarşılıqlı ahəngdə birgə ifaları ona görə insanları valeh edir ki, həmin musiqini müəyyən dərəcədə də olsa səsləndirə bilirlər. Bu alətlər daha kamil düzəldikcə, ifalar daha mükəmməl olduqca, xanəndə kainat aləminə daha dərindən köklənə bildikcə müğamin möhtəşəmliyi, qüdrəti, insanların qəlbini, ruhunu dindirməsi daha da möhtəşəm olur.

Milli musiqi həmin o ilahi musiqini hər bir xalqın, hər bir insanın öz daxil olduğu, sonsuz əlaqələrlə bağlılığı aləmə daşıya bilən musiqidir. Ona görə də, milli musiqi öz xalqının milli ruhunu oyadan, qəlbini coşdurən, xalqın, insanın daxili potensialını hərəkətə gətirən, ahəngdar fəaliyyətinə yön verən əvəzsiz bir mənbədir, çox güclü bir vasitədir.

O, insan daha xoşbəxt insandır ki, qəlbi öz mənsub olduğu xalqın mahiyyətinə köklənib və həmin mahiyyətdən doğan musiqidən ruhi qida ala bilir. Öz milli musiqisindən daha çox enerji alan insan, əlavə bilgilər alaraq başqa xalqların da milli musiqisindən daha məzmunlu ruhi qida alır. Musiqinin bütün janrlarının daha faydalı – bir az əvvəl haqqında danışdığını ilahi musiqiyə köklənən nəfəsini duya və zənginləşə bilir.

Ola bilər ki, hansısa bir sosial sistemdə müəyyən insanlar musiqiyə qarşı biganədirlər, yaxud, daha pis variant - musiqidən xoşları gəlmir. Buna ancaq təəssüf etmək olar. Çünkü, həmin insanlarda artıq kainatın o ecəzkar səsi ilə bu və ya başqa dərəcədə əlaqədə olmaq imkanı yoxdur. Bu ola bilər ki, həmin insanların öz fərdi xüsusiyyətləri ilə bağlıdır, yaxud körpəlikdə, uşaqlıq dövründə həmin insanın musiqi duyma sistemindəki müxtəlif səbəblərdən baş ver-

miş pozuntularla əlaqəlidir.<sup>1</sup> Amma, hər halda bu faktdır ki, istənilən sosial sistemdə belə insanlar ola bilər. Bir də var başqa tip insanlar. Bunlar dərin, məzmunlu musiqini yox, ötəri musiqiyə qulaq asmağa çox meyillidirlər. Bu hal eyni zamanda bir sosial-psixoloji bəladır və belə insanların çox olduğu sosial sistemlərdə mənəvi problemlər çoxalır. Digər bir qrup isə elə insanlardır ki, onlar öz milli musiqisini xoşlamırlar, başqa tip musiqilərə qulaq asmağı bir üstünlük hesab edirlər. Bunun özü də arzu olunmaz haldır və milli tərəqqiyə mane olan bir vəziyyətdir. Başqa tip anormallıqlardan da danışmaq olar. Cəmiyyət hansı vəziyyətdə olursa olsun onun ruhi sağlamlığı, milli birliyin yaranması üçün ən güclü vasitə həqiqi, ciddi milli musiqidir. Cünki, cəmiyyətdə hətta milli musiqini dərin-dən duya bilən az sayda belə insan qalsada, həqiqi milli musiqi həmin insanların ruhi gücünü xeyli artırmaqla passionar enerji daşıycılarına çevirir. Həmin insanlar öz ətraflarına həmin passionar enerjini yayaraq öz xalqlarının ruhən sağlamlaşmasına əvəzsiz kömək edirlər.

Milli musiqinin qüdrəti, gücü, üstünlüyü nədədir? Ən əvvəl milli musiqi alətlərində. Daha sonra o musiqi alətlərində səslənən melodiyada və melodiyaları həmin musiqi alətində səsləndirənlərin məharətində. O musiqi aləti milli musiqi alətidir ki, onun səsi lap qədim vaxtlardan xalqın öz ruhuna, qəlbini köklənən, təbiətdən əzx etdiyi, qavradığı, ona daha doğma, xoş olan səslərin köməyi ilə üzə çıxan melodiyaları səsləndirə bilir. Belə bir musiqi alətləri böyük istedada malik insanlar tərəfindən yaradılsa da, xalqın ümumi ovqatını əks etdirə bildiyi üçün populyarlaşa, sevilə bilir. Belə musiqi alətlərində çalınan musiqi eyni zamanda uzun illər boyu xalqın musiqi zövqünü formalasdırır, onların qəlb aləminin bir memarına çevrilir. Belə musiqi aləti daima insanları öz qəlb aləmlərinə, kainatdan duya bildikləri musiqiyə kökləyir. İnsanda ruh yüksəkliyi yaradır,

<sup>1</sup> Что могут рассказать Ваши музыкальные пристрастия о Вашей личности? <http://aboutyourself.ru/psi-lich/muzyka-i-lichnost.html>; Как связаны интеллект и музыкальные предпочтения: теории и исследования. <https://habr.com/ru/company/audiomania/blog/374443/>

öz daxili potensialının açılmasına kömək edir. Buna görə də, həmin musiqi alətlərinin əvəzsiz bir rolü vardır. Belə musiqi alətləri xalqın ruhunu oxşayan melodiyaların yaradılmasına, səsləndirilməsinə kömək edir. Tarixi mənbələrdən, nağıllardan, digər bədii əsərlərdən, folklordan, müşahidə etdiyimiz bir çox adət-ənənələrdən də məlumdur ki, istər bayramlarda, istər kütləvi tədbirlərdə, döyüş meydanlarında, idman yarışlarında və s. ruh yüksəkliyinin, xoş ovqatın yaradılmasında milli musiqi alətlərində çalınan musiqinin imkanlarından geniş istifadə edilir.

Ürək ağrısı ilə qeyd etmək lazımlı gəlir ki, indi musiqi alətlərimizə münasibətimiz heç də birmənalı deyildir. Uzun əsrlər boyu xalqın ruhunu dindirən, onu döyüşlərə, idman yarışlarına, xoş ovqata kökləyən zurna musiqi aləti demək olar ki, yaddan çıxıb. Yalnız toy musiqiçilərinin ifasında bəzi toylardada səsləndirilir. Apardığımız səsioloji araşdırımlar göstərir ki, gənclərimizin əksəriyyəti zurna musiqisinə qulaq asmir, bu alətdə çalınan musiqini xoşlamır. Balaban musiqi alətimizdəki həzin, qəlbin dərin qatlarını dindirən melodiyalar çoxları tərəfindən artıq unudulmaqdadır.

Saz kimi möhtəşəm musiqi alətimizə münasibət də arzu olunan səviyyədə deyil. Bu alət indiki TV ekranlarında get-gedə bir əyləncə vasitəsinə çevrilməkdədir. Kimin ürəyi necə istəyir elə çalır. Digər tərəfdən bəzi səviyyəsiz ifaçılar kababxanaları, çayxanaları gəzərək sazı gözdən salırlar. Halbuki, sazin Aşıq Ədalət, Aşıq Kamandar, Aşıq Şakir, Aşıq Əmrəh zirvələri var. Saz alətindən mükemmel istifadə edəndə xalqda ruh yüksəkliyi, müdrik kəlamlara rəğbət hissələri xeyli artır.

Doğrudur, tez-tez gözəl nağara ifaçılarımızın olduğunu, onların yaratdığı ansamblları müşahidə edirik. Amma bu ifaçılara diqqət arzu olunan səviyyədə olmadığı üçün tez bir zamanda onlar yaddan çıxırlar. Əslində isə nağara musiqisi də tariximizdə, milli ruhumuzun formallaşmasında əvəzsiz bir rol oynamışdır. İndi də belə bir potensiala malikdir. Nağara səsi, gözəl ifa olunduqda bizi sanki, ən qədim tariximizlə birləşdirir. Nağara səsindən bizim tariximizin səsi gəlir. Qəlbimizin, ruhumuzun ən dərin aləmlərini dindirə bilmək

qüdrətinə malikdir nağara.

Qaval, dəf musiqi alətimizə olan münasibət haqqında da danışmağa ehtiyac var. Əvvəllər Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Yaqub Məmmədov, Əbülfət Əliyev və s. kimi xanəndələrimiz müğam oxuyanda özləri özlərini həm də məharətlə çaldıqları qavalla müşayiət edirdilər. Bu onların qəlbini oxuduqları müğama kökləyirdi, daha gözəl ifa alınmasına kömək ediri. İndiki xanəndələrin əksəriyyəti isə qavalı əlində formal olaraq tutur. İfa zamanı onların arxasında hansısa bir dəf çalan əyləşir və musiqiçilərin dili ilə desək, “ritm tutur”. Belə vəziyyət müğamin ortaya çıxmışında bir sünilik yaratmaqla musiqinin təsirinə çox pis təsir edir. Xanəndənin səsində bir sünilik yaranır. Müğam öz ecəzkarlığını itirir.

Kamança da bizim milli musiqi alətimizdir. Doğrudur, bu tip musiqi alətləri lap qədimdən bir çox xalqlarda mövcuddur. Bizim özümüzdə də kamancanın ulu babaları sayıla biləcək musiqi alətlərimiz var. Amma bizim istifadə etdiyimiz, kamanca adlandırdığımız musiqi aləti artıq uzun zamandır ki, milli ruhumuza köklənən bir şəkildə formalaşıb. Gözəl kamanca ifasını xalq hər zaman dərin rəğbətlə qarşılıyor. Elə məhz buna görə də, Habil Əliyev Azərbaycanda ən çox sevilən insanlardan biri idi.

Düşünürük ki, haqqında danışdığınız və digər milli musiqi alətlərinə lazımı diqqət göstərilmədiyindən, indi formalaşan informasiya cəmiyyətində onların əks-sədası, nəfəsi kifayət qədər duyulmur. Biz bu musiqi alətlərimizə laqeyd münasibət bəslədikcə, düşmənlərimiz olan ermənilər onlara yiyələnməyə, onlardan bəhrələnməyə çan atır. Bu sahədə ciddi fəaliyyət göstərir. İndi internetdə axtarsaq həmin bu musiqi alətlərimizə Ermənistanda necə diqqət yetirildiyinin şahidi olarıq. Bu musiqi alətləri yeni nəsil arasında geniş təbliğ olunur. Bu sahədə xeyli gənc ifaçılar yetişdirirlər. Onların ifası bütün dünyaya yayılır... İndi Ermənistanda bizim zurna, balaban, nağara, kamanca kimi milli musiqi alətlərimiz mühüm rol oynayır. Onlar artıq tar musiqi alətimizi də mənimsəməyə başlamışlar.

Bir qədər də müğam haqda. Bir qayda olaraq xanəndələr mu-

ğamı tar və kamançanın müşayiəti ilə, özləri dəf (qaval) vurmaqla oxuyurlar. Bu üç musiqi alətinin hər birinin səsi, ifa tərzi qəlb, ruh aləmini kökləməyə, maddi aləmdən mənəvi aləmə yüksəltməyə yardım edir. Kamança qəlbin ən həssas tellərini dindirməyə, tar ruh yüksəkliyinə xidmət edir. Qavalın səsi isə sanki kainatın, qəlb aləminin lap dərinliklərindən gələn, insanı oraya səsləyən sədalardır. İfa zamanı həmin bu musiqinin köklədiyi müğənninin səsi isə sanki ruhlar aləmindən axır. Bütün bunlar muğama bir möhtəşəmlik, müqəddəslik, ilahilik verir.

Muğamın mahiyyətini daha düzgün təsəvvür etməyə vəhdəti-vücd, təsəvvüf fəlsəfəsinin, sistem nəzəriyyəsinin, dini sistemlərin fəlsəfi potensialının, ahəng fəlsəfəsinin birlikdə tədqiqata cəlb olunması daha çox kömək edə bilər. Daha çox “məqam” mənasına uyğun olan muğam musiqisi insanın (qədim Şərqdəki bir sıra dərin bəsirətli bəstəcilərin) qəlb aləminin bəsirətin qüdrəti ilə kainata (Allaha) qovuşduğu anların məhsuludur. Bu musiqinin muğamsevərləri qəlb aləminin yüksək məqamlarına yüksəltmək, kökləmək gücү var. Bu musiqiyə qulaq asan əksər insanlarda bəsirət hissəleri güclənir və onlar kainatın, həqiqət-haqq aləminin ab-havasını hiss etməyə başlayırlar. Bir qayda olaraq, mənəviyyatı təmiz, zəngin olan insanlarda muğamı duymaq hissəleri güclü olur.

Muğamın öz köklərini qədim hind, ərəb, iran, türk-şaman musiqisindən götürüldüyü deyilir. Amma müasir dövrdə müğam ən çox Azərbaycanda inkişaf etmişdir, azərbaycanlılar tərəfindən daha rəğbətlə qarşılanmaqdadır. Muğam musiqisini indi bütün dünyaya tanıdan da daha çox azərbaycanlılardır. Bu fakt Azərbaycan mədəniyyəti barədə daha zəngin, daha dərin mülahizələr yürütməyə imkan verir. Muğam musiqisinin azərbaycanlı ruhuna bu qədər doğma olması həm tarixi, həm coğrafi, həm fəlsəfi, mədəni, etnik amillərlə, həm də kosmo amillərlə bağlıdır. Şirvan, Bakı, Qarabağ zonalarında muğam musiqisinin daha çox yayılmasında bu amillər müxtəlif şəkildə rol oynamışlar.

Muğamın mahir ifaçıları bir qayda olaraq müləyim, xeyirxah, müdrik, ahəngə köklənmiş insanlar olur. Müəyyən ruhi aləmdə ya-

şayan, ruhi aləmlə təmasları geniş olan bu insanlarında kosmo əlaqələrin güclü olduğu müşahidə olunur. Kosmo *qabiliyyət layları*<sup>1</sup> yaxın olan bu insanlar xaraktercə, davranışçı da fərqlənirlər. Mahir muğam ifacıları muğam ifa etdikdə, müəyyən anlarda onların şamanlar kimi sanki başqa bir aləmdə olduğunu müşahidə etmək olur.

Müğamin daha dərindən dərk edilməsi, insanın qəlb aləminə daha dərindən təsir etməsi üçün müəyyən mənəvi, əqli hazırlıq lazımdır. Doğrudur, bu musiqi bir sira hallarda onu ilk eşidənə də xoş gəlir. Amma bu xoş gəlmə ümumi halda müəyyən ekzotik xarakter daşıyır. İnsan özünü muğam musiqisinə qulaq asmaq üçün mənəvi və əqli tərəfdən hazırladıqca, bu musiqi ona daha xoş anlar yaşamağa kömək edir, mənəvi cəhətdən daha çox şeylər verir. Muğam belə bir hazırlıq tələb etdiyindən, uzun illər elitar musiqi olmuş, əsasən saraylarda, zəngin adamların dar mühitində inkişaf etmişdir. Geniş əhali kütləsi əksər hallarda müğamin mənasına dərindən varmadan sadəcə bir dinləyici olmuşlar. Əslində isə, geniş yayıldığı halda, müğamin insanı mənəvi zənginləşdirmək xüsusiyyəti kütlələrin mənəvi keyfiyyətinin xeyli yüksəlməsinə kömək edə bilər.

Müstəqil, milli dövlətdə əhalinin mənəvi zənginliyi məsələsi ən vacib, prioritət bir vəzifədir. Əhalinin mənəviyyatının milli yön-də formalaşması, zənginləşməsi sahəsində müğam musiqisi əvəzsiz bir qüdrətə malikdir. Əhali arasında müğamlı daha çox təmasda olan insanlar artdıqca milli şürurun da saflaşması, yüksəlməsi sahəsində ciddi irəliləyişlər olacağı şübhəsizdir. Muğam ölkəmizin əhalisində mənəvi zənginliyin daha dərinləşməsinə, ulu köklərə bağlanmasına kömək edir. Muğam olmadan formalaşan milli şüruru-zun özünü müdafiə gücü, immuniteti xeyli zəifləmiş olar.

Muğamı dərindən öyrənməyimiz eyni zamanda bu sahədə da-ha mahir ifacılar yetişdirməyimizə kömək edir. Bu isə müğamı xarici ölkələrdə daha geniş təbliğ etməmizə yardım edir. Bununla biz həm sürətlə qlobollaşan dünyada ölkəmizin müsbət imicini çox yüksəldirik, həm də insanlığın, Yer üzünün sonrakı inkişafının mü-

<sup>1</sup> Əhməd Qəşəmoğlu. Sosial idarəetmənin fəlsəfi, sosioloji problemləri. Ahəng-yol elminə giriş. Bakı, "Səba", 2008.

naqışələrə yox, ahəngə köklənməsinə xidmət edirik. Bütün bunlar həm də onu göstərir ki, muğam musiqisinə olan münasibət həm də ciddi strateji bir məsələdir.

İndiki vaxtda ölkə Prezidentinin muğamın sürətli inkişafına göstərdiyi qayğı məhz, milli müstəqil dövlət başçısına xas olan bir münasibətdir. Xüsusi ilə *Birinci vitse-prezident*, ölkənin birinci xanımı Mehriban xanımın muğamın inkişafını öz himayəsinə götürməsi, bu sahədə geniş, məqsədyönlü fəaliyyət göstərməsi olduqca təqdir olunası bir haldır.<sup>1</sup> Amma çox təəssüf ki, muğamın inkişafına məsul olan şəxslər, qurumlar bu sahədə hələki öz məsuliyyətlərini lazımi qədər duymurlar.

---

<sup>1</sup> Mehriban Əliyeva. “Muğam bizim mədəniyyətimizin əsas sütunlarından biridir”. [https://azertag.az/xeber/mehriban\\_aliyeva\\_mugam\\_bizim\\_madaniyyatimizin\\_asas\\_sutunlarindan\\_biridir-214](https://azertag.az/xeber/mehriban_aliyeva_mugam_bizim_madaniyyatimizin_asas_sutunlarindan_biridir-214)

**НАЦИОНАЛЬНАЯ МУЗЫКА - ОДИН ИЗ  
ВАЖНЕЙШИХ ФАКТОРОВ ПРОГРЕССА СТРАНЫ**

**РЕЗЮМЕ**

В современном мире при формировании информационного общества важную роль играет музыкальный компонент. Известно, что в любом обществе музыка оказывает влияние на формирование характера и поведение людей. Научно обосновано, что проявление внутреннего потенциала каждого народа неизменно проявляется в его национальной музыке. В этом плане в нашем обществе ощущается потребность в создании высококлассной национальной музыки. Автор считает, что сейчас, при формировании информационного общества в нашей стране, появилась необходимость усилить роль национальной музыки. С этой целью прежде всего необходимо уделять больше внимания пропаганде наших национальных музыкальных инструментов и народных исполнителей. Одновременно должна проводиться работа в сфере пропаганды национальной музыки. Пока мы будем пренебрегать нашим достоянием - национальными музыкальными инструментами, - армяне (недобрые наши соседи) полностью их присвоят.

**Ключевые слова:** *информационное общество, национальная музыка, культура, музыкальные инструменты.*

**NATIONAL MUSIC ONE OF THE MOST  
IMPORTANT FACTORS OF COUNTRY PROGRESS**

**ABSTRACT**

The musical component plays an important role in shaping the information society in the modern world. It is known that music has an influence on the formation of character and behavior of people in any society. It is scientifically substantiated that the manifestation of the internal potential of each nation is invariably demonstrated in its national music. In this regard, there is a great need for the creation of high-profile national music in our society. The author believes that there is a need to strengthen the role of national music during the formation of the information society in our country. To this end, first of all, it is necessary to pay more attention to the promotion of our national musical instruments and folk performers. At the same time, work should be carried out in the field of publicity of national music. As long as we neglect our heritage about national musical instruments, the Armenians (our unfriendly neighbors) will assimilate them completely.

**Keywords:** *information society, national music, culture, musical instruments.*